

# Orta əsrlərdə qadın hüquqları

**A**zərbaycan diplomatının yaşının çiçəklənməsi orta əsrlərdə, xüsusiyyətlə ilə başladı. Uzun Həsənin dövründə Azərbaycanın Şərqi-Qərb əlaqələrinin rolü daha da artdı. Azərbaycan ənənəvi əlaqələr saxladığı Şərqi-Qərb əlaqələrinin başqa, Avropa dövlətləri ilə da geniş diplomatik münasibətlər yaratdı. O zaman Aqqoyunlular dövlətinin dünyasının 30-dan çox ölkəsində daimi səfirləyi fəaliyət göstərirdi. Azərbaycan Şərqi-Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində müüm rol oynayırdı.

Bir diplomat kimi Sara Xatunun fəaliyyətinde onun Sultan II Mehmetlə bağlılığı 1461-ci il sülhün böyük əhəmiyyəti var. Bu sülh, hələlik, əlimizdə olan məlumatata görə, Sara Xatunun xarici ölkə hökmətləri ilə bağlılığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvələ, o, Osmanlı sultanını Aqqoyunlular üzərinə hückum etmək fikrindən daşındırmalı idi. Çünkü II Mehmetin bu hückumu Aqqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduqdan sonra Sara Xatun sultani mümkin qədər Trabzonu feth etmək fikrində döndərməli idi. Bütün Yaxın və Orta Şərqi böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılanır. Mənbələrin məlumatına görə, diplomatik danışçılar zamanı Sara Xatun və II Mehmet bir-birinə "ana", "oğul" deyə müraciət edirmişlər. Sara Xatun bu danışçılar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək, Uzun Həsənin birinci tapşırığını yerinə yetire bilir. II Mehmeti Aqqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındır. İki ölkə arasında, Osmanlı qoşunlarının Trabzona hückumu zamanı Aqqoyunlu dövlətinin bitəref qalması şərtlə sühl bağlanır. Bu sülhün o zaman Aqqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Mehəz Sara Xatunun bağlılığı bu müqavilə nəticəsində, o zaman Türkiye ilə toqquşmağa qadir olmayan kiçik Aqqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilməşdi. Lakin Sara Xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetire bilmədi. Sultanı Trabzon yunan dövlətinin Türkiyəyə qatmaq fikrindən daşındırmadı.

Aqqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hückum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla, Aqqoyunlu elçilərini də özü ilə götürdü. Sara Xatun yol boyu sultanı Trabzonu feth etmək fikrindən çekindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermedi. Dənizdən

Osmanlı donanması tərəfindən mühäsirə edilən Trabzon 30 günlük mühäsirədən sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən zəbt edildi. Qara denizde Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin - Despina xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürükdən sonra Aqqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, Aqqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstermiş, onu çoxlu hədiyyə ilə geri yola salmışdı. Uzun Həsənin elçiləri ilə birlikdə Yastıçəməndə bağlamış müqavilə ilə sultan Qərbdəki istilalarını həyata keçirmək üçün öz arxasını təhlükəsizləşdirmək isteyirdi.

Teymuri hökmədarı Əbu Səidle danışçılar aparan Aqqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir. Avropa ölkələri də bu azərbaycanlı xanımı çox yaxşı tanıyor, ona böyük ehtiramla yanaşırıdlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırıldı. Sara Xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın idi.

dularına hückum edərək onları darmadağın etmiş, Qaraqoyunluları berk qorxuya salmışdı.

O dövrde Azərbaycan tarixində belə mərd və cesarətli, diplomat qadınlarımızın mövcudluğu qürur doğurur. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.

## Siyasətçi, şairə qadınlarımız

Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmədarı Qara Yusifin arvadı Əleykə Kənülədaş da öz qəhrəmanlığı, cəsurluğu ilə ad çıxarmışdı. Əri ilə birlikdə, o, 1421-ci ilde Təbriz yaxınlığında Sultan Şahruşun ordusuna qarşı döyüşlərdə fəal iştirak edirdi.

Qeyri-rəsmi diplomatik missiyyətə Azərbaycanın Səfəvilər dövlətinin hökmədarı Şah İsmayıllı Xətainin qızı Məhinbanu Sultanım xanımının (XV əsr) xidmətlərini xüsusi qeyd etmək lazımdır. Türkiye və Səfəvilər dövləti arasında münasibətlərin kəskinləşdiyi dövrde hərətəflə təhsil görmüş, qeyri-adı xeyrəxalığı, sülhərvərə xasiyyəti ilə seçilen Məhinbanu xanım məktubla türk sultanının qızına müraciət edərək, hər iki hökmədarın hərbi əməliyyatlardan el çəkərək, bütün münəqşəli məsələləri sülh yolu ilə

“**T**arixdə iz qoymuş Azərbaycan qadınlarından biri də Quba xanı Fətəli xanın xanımı Tuti Bikədir. Onun anadan olduğu tarix məlum deyil, lakin 1786-cı ildə öldüyü məlumdur. Qaraqaytaq hakimi Əmir Həmzənin bacısıdır. 1776-cı ildə Fətəli xan Gavduşan düzündə Əmir Həmzə ilə döyüşə gedərkən, Dərbənd şəhərini idarə etməyi Tuti Bikəyə tapşırılmışdı”

Onun eqli çevikliyi dar məqamlarla tez qərar çıxarmağa imkan verirdi. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedəda malik bir insan olmuşdur.

Aqqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbübəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışçılar aparmaq məqsədile onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmetli göründəyindən, Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir ki,

“əger gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxiro salmaq olmaz”. Sara Xatunun orduya, sadəcə, nəzər salmaqla qüvvələr nisbetinin Aqqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsindən xəber verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın or-

həll etməsi üçün onu öz atasına təsir göstərməyə çağırması.

I Şah İsmayıllı qızı, Şirvanşah Xəlilullahın arvadı Pərişan xanım dövlət işində özünün əzəvətli siyaseti ilə seçilərək, Şirvan xanlığını Səfəvilər dövlətinə birləşdirmək üçün xüsusi bacarıq nümayiş etdirmişdi.

Tarixdə iz qoymuş Azərbaycan qadınlarından biri də Quba xanı Fətəli xanın xanımı Tuti Bikədir. Onun anadan olduğu tarix məlum deyil, lakin 1786-cı ildə öldüyü məlumdur. Qaraqaytaq hakimi Əmir Həmzənin bacısıdır. 1776-cı ildə Fətəli xan Gavduşan düzündə Əmir Həmzə ilə döyüşə gedərkən, Dərbənd şəhərini idarə etməyi Tuti Bikəyə tapşırılmışdı.

Gavduşan döyüşündən qalib çıxan Əmir Həmzə Dərbəndə yoldaşır. Əsas məqsəd Dərbəndi əla keçirmek idi. O, qalanın divarları




Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb*

göre, Tuti Bikə qala divarından onu aldاتmağa çalışan qardaşına demişdi: “Sən yalani da düz-əməlli danışa bilmirsən. Fətəli xan sənin düzəldtiyin bu kiçik tabuta sığışa bilməz. Fətəli xan sağdır”. Danışçılar və hücumlar nəticəsiz qalır. Dərbəndin mühäsirəsi doqquz ay davam edir. Bu müddətdə Əmir Həmzə qoşun çəkib Bakı qalasına hückum etməye də vaxt tapır. Lakin burada da qala divarları onun üçün həddən artıq hündür olur. Bakı Əmir Həmzəni meğlub edir. Bundan evəz çıxməq üçün o, hückum edib Bakı kəndlərini viran qoyur. Sonra yene Dərbənd qalasına döñür, burada o, mühäsirəni davam etdirir. Doqquz ay dağlarda, soyuq və isti fəsillərde mühäsirəyə davam getirmək bir həqiqətdən xəber verir: Tuti Bikənin əzmkarlığı və təbəliyində olan adamlara təsir etmek gücündən. Onun cəsurluğu Fətəli xana da məlum idi. Dinc vaxtlarda xan qalanın idarəsini öz xanımına həvəle edirdi. İndi isə vaxt gedir, mühäsirəyə davam getirmək üçün qüvvə tükənirdi. Buna görə, Azərbaycan qadınının rehbərliyi ilə Dərbənd bu sınaqdan uğurla çıxdı.

Dərbəndin alınmaz qalması Azərbaycan tarixində adı əfsanəyə çevrilən Tuti Bikənin qəhrəmanlığı ilə bağlanmalıdır. Fətəli xanın Dərbəndin Qırxlar qəbiristanlığında arvadının şərfinə tikdirildiyi türbə bu gün də ziyanət olunmaqdadır.

**Vahid Ömərov,  
fəlsəfə üzrə fəlsəfə doktoru**